

31.12.2013 TARİXİNƏ BALANS HESABATI
A-AKTİVLƏR (min AZN)

31.Dec.13

Aktivlərin maddələri	Cəmi	Xarici valyutada (2-ci sütundan)
1	2	3
1. Nağd vəsaitlər (banknotlar və sikkələr, yolda, bankomatlarda və valyuta mübadilə məntəqələrində olan nağd vəsaitlər daxil olmaqla), <i>cəmi</i>	11359.00	2365.85
a) Milli valyuta ilə	8993.15	0.00
b) İƏİT ölkələrinin valyutaları ilə	1756.53	1756.53
c) MDB və Baltika ölkələrinin valyutaları ilə	609.32	609.32
2. AMB-yə qarşı tələblər, <i>cəmi</i>	20526.93	1157.14
a) Müxbir hesabları	16866.86	47.07
b) Ehtiyat hesabları	3660.07	1110.07
3. "Nostro" hesabları (başqa banklardakı müxbir hesabları), <i>cəmi</i>	4215.24	4215.24
a) Azərbaycanda	2420.98	2420.98
b) İƏİT ölkələrində	1151.84	1151.84
c) MDB və Baltika ölkələrində	642.42	642.42
4. Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, <i>cəmi</i>	3.92	3.92
4.1.Banklardakı depozitlər (3-cü və 4-cü səthlər istisna edilməklə), <i>cəmi</i>	3.92	3.92
a) Azərbaycanda	3.92	3.92
5. Qiymətli kağızlara investisiyalar	0.00	0.00
6. Banklara kreditlər (4-cü səth üzrə banklararası qısamüddətli maliyyə alətləri istisna olmaqla), <i>cəmi</i>	2745.75	2745.75
a) Azərbaycanda	2745.75	2745.75
6.1. Banklara xalis kreditlər (8-ci səth çıx 8.1 səthi)	2745.75	2745.75
7. Overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlərin və lizinqlərin məbləği, <i>cəmi</i>	177659.15	5909.93
7.1 (çıx) Kreditlərdən və lizinqlərdən olan mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat	214.49	46.06
7.2 Xalis kreditlər və lizinqlər (səth 9 çıx səth 9.1)	177444.66	5863.86
8. Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər	5440.41	XXX
a) torpaq və binalar	180.18	XXX
b) tikilməkdə olan daşınmaz əmlak	328.73	XXX
c) avadanlıq, mebel, daşınar əmlak və sair	11817.64	XXX
d) (çıx) hesablanmış amortizasiya	6886.14	XXX
9. Bank işində istifadə olunmayan əsas vəsaitlər, <i>cəmi</i>	0.00	XXX
a) bank tərəfindən vaxtı keçmiş ödəmələrə görə götürülən əsas vəsaitlər		XXX
10. Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər	2650.21	0.00
11. Digər aktivlər	9122.35	266.69
12. Cəmi aktivlər	233508.47	16618.46

B. ÖHDƏLİKLƏR (min AZN)

1	2	3
1. Depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla), <i>cəmi</i>	78826.10	16176.06
a) Hüquqi şəxslərin tələbli depozitləri (bütün cari və çek hesabları daxil olmaqla), <i>cəmi</i>	31203.85	3980.67
a1) faizsiz tələbli depozitlər	31203.85	3980.67
b) Fiziki şəxslərin tələbli depozitləri	8556.15	1488.90
b1) faizsiz tələbli depozitlər	8556.15	1488.90
c) Fiziki şəxslərin müddətli depozitləri	38466.11	10706.50
d) Hüquqi şəxslərin müddətli depozitləri	600.00	0.00
2. Digər bankların tələbləri ("Loro" hesabları), <i>cəmi</i>	4.66	4.66
a) Azərbaycanca	4.66	4.66
3. Bankların və digər maliyyə müəssisələrinin depozitləri, <i>cəmi</i>	16664.92	4096.32
a) Bankların depozitləri	3451.80	3451.80
b) Maliyyə müəssisələrinin depozitləri	13213.12	644.52
4. Digər maliyyə müəssisələrinin (banklardan başqa) kreditləri, <i>cəmi</i>	1727.65	0.00
a) Maliyyə müəssisələri	1727.65	0.00
5. Bankların kreditləri (7 gündən artıq olan müddətə), <i>cəmi</i>	3000.00	0.00
6. Digər passivlər	5571.94	1123.45
7. Cəmi öhdəliklər	105795.27	21400.50

(min AZN)

C. KAPİTAL	Cəmi	Xarici valyutada (2-ci sütundan)
1	2	3
7. Xüsusi kapital, <i>cəmi</i>	122455.75	0.00
a) dövriyyədə olan adi səhmlər (yaxud paylar)	112317.48	
d) bölüşdürülməmiş xalis mənfəət (zərər), <i>cəmi</i>	10138.27	
d1) kapital ehtiyatları	0.13	
d2) əvvəlki illərin xalis mənfəəti (zərəri)	8.13	
d3) cari ilin xalis mənfəəti (zərəri)	10130.01	
8. Ümumi ehtiyatlar, <i>cəmi</i>	5257.45	
b) kreditlərdən, lizinqlərdən və banklararası tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	3741.16	
c) digər aktivlərdən olan mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	1516.29	
9. Cəmi kapital	127713.20	0.00
10. Cəmi öhdəliklər və kapital	233508.47	21400.50

(min AZN)

MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT	İlin əvvəlindən hesabat tarixinədək, hesabat tarixi də daxil olmaqla
	31.Dec.13
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri, <i>cəmi</i>	28,163.14
a) kreditlər üzrə faizlər, <i>cəmi</i>	27833.24
b) banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər)	0.00
c) digər banklarda depozitlər	237.26
d) qiymətli kağızlara investisiyalar	92.64
2. Faizlər və onlara bağlı xərclər, <i>cəmi</i>	5,956.54
a) depozitlər üzrə faizlər, <i>cəmi</i>	5679.41
b) bankların depozitləri	277.13
3. Xalis faiz mənfəəti (zərəri) (sətir 1 çıx sətir 2)	22,206.60
4. Qeyri-faiz gəlirləri, <i>cəmi</i>	7,696.93
a) hesabların aparılması üzrə xidmətlərdən komissiyon gəliri	2069.62
b) məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir	4175.45
c) digər xidmət növlərindən komissiyon gəliri	1455.32
d) digər qeyri-faiz gəlir növləri	(3.46)
5. Qeyri-faiz xərcləri, <i>cəmi</i>	14,919.93
a) əmək haqqı və digər kompensasiya növləri, <i>cəmi</i>	6824.24
b) bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, <i>cəmi</i>	4395.26
c) əməliyyat və digər qeyri-faiz xərclərinin sair növləri	3700.42
6. Xalis əməliyyat mənfəəti (zərəri) (sətir 3 üstəgəl sətir 4 çıx sətir 5)	14,983.60
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)	2,094.88
8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət (zərər) (sətir 6 çıx sətir 7)	12,888.72
9. Mənfəətdən ödənilən vergilər	2,758.71
10. Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər) (sətir 8 çıx sətir 9)	10,130.01

**31.12.2013 TARİXİNƏ RİSK DƏRƏCƏSİ ÜZRƏ ÖLÇÜLMÜŞ
AKTİVLƏRDƏN ASILI OLAN KAPİTALIN ADEKVATLIQ
STANDARTLARININ (ƏMSALLARININ) HESABLANMASI**

KAPİTAL VƏSAİTLƏRİ	MIN AZN
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	112,325.74
a) Adi səhmlər (tam ödənilmiş paylar)	112,317.48
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər	-
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	-
d) Bölüşdürülməmiş xalis mənfəət (zərəri), cəmi	8.26
d1) kapital ehtiyatları (fondları)	0.13
d2) keçmiş illərin mənfəəti (zərəri)	8.13
d3) (çıx) cari ilin zərəri	-
2. I dərəcəli kapitaldan tutulmalar	2,650.21
a) Qeyri-maddi aktivlər	2,650.21
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (1—2)	109,675.53
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	13,524.97
a) Cari ilin mənfəəti	10,130.01
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	3,394.96
c) Kapitalın digər vəsaitləri	-
5. Məcmu kapital (3+4)	123,200.50
6. Məcmu kapitaldan tutulmalar :	-
a) Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün qeyri-bank müəssisələrinə kapital investisiyaları, o cümlədən qarşılıqlı investisiyalar (xalis)	-
b) Bütün digər investisiyalar (xalis)	-
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	123,200.50
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (V1-Ğ cədvəlindən)	271,596.85

Faizlə

	Norma	Fakt
9. I dərəcəli kapitalın adekvatlıq əmsali (3:8) x 100	6	40.38
10. Məcmu kapitalın adekvatlıq əmsali (7:8) x 100	12	45.36

**YEKUN AKTİVLƏRDƏN ASILI OLARAQ KAPİTALIN ADEKVATLIQ STANDARTLARININ
(ƏMSALININ) HESABLANMASI**

Faizlə

	Norma	Fakt
1. Tutulmalardan sonra I dərəcəli kapitalın yekun balans aktivlərinə nisbəti	8	35.37

31.12.2013 TARİXİNƏ BALANSARXASI ÖHDƏLİKLƏR

(min AZN)

ÖHDƏLİKLƏR		Cəmi	Xarici valyutada (2-ci sütundan)
1	2	3	
1. Qarantiyalar və bu qəbildən olan öhdəliklər	53,198.77	1,639.97	
2. Kredit alətləri, <i>cəmi</i>	23,334.75	1,268.78	
a) kredit öhdəlikləri			
b) istifadə olunmamış kredit xətləri	23,334.75	1,268.78	
3. Akkreditivlər, <i>cəmi</i>	-	-	
a) maliyyə akkreditivi "stand-bay"	-	-	
b) sənədli akkreditiv	80.99	80.99	
4. Forvard və fyuçers müqavilələri, <i>cəmi</i>	-	-	
5. Digər balansarxası öhdəliklər	100,000.00	-	

31.12.2013 TARİXİNƏ ÖDƏNİŞ MÜDDƏTLƏRİNİN BÖLGÜSÜ CƏDVƏLİ

(min AZN)

A. Aktivlər	Ödəniş müddətinin başlanmasına qalmış günlər					Cəmi
	0-30	31-90	91-180	181-365	365-dən artıq	
1	2	3	4	5	6	7
1. Nağd vəsaitlər (seýflərdə, bankomatlarda, valyuta mübadiləsi məntəqələrində, yolda)	11,359.00					11,359.00
2. AMB-na olan tələblər (məcburi ehtiyat fondu və ya müxbir hesabları)	16,866.86				3,660.07	20,526.93
3. "Nostro" hesabları (müxbir banklardakı hesablar)	4,215.24	-	-	-	-	4,215.24
4. Banklar daxil olmaqla, maliyyə müəssisələrindəki depozitlər, cəmi	-	-	-	-	3.92	3.92
a) müddəti çatmamış depozitlər					3.92	3.92
5. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla yüksək likvidli qiymətli kağızlara investisiyalar	-	-	-	-	-	-
6. Banklararası bazarın qısamüddətli maliyyə alətləri istisna olmaqla, banklar da daxil olmaqla maliyyə müəssisələrinə kreditlər, cəmi	2,745.75					2,745.75
a) cari kreditlər	2,745.75	-	-	-	-	2,745.75
7. Overdraft daxil olmaqla, müştərilərə kreditlər və lizinqlər, cəmi	3,259.97	59,889.44	12,203.91	66,455.48	35,850.35	177,659.15
a) cari kreditlər	3,259.97	59,889.44	12,203.91	66,455.48	33,493.74	175,302.53
b) vaxtı ötmüş kreditlər	-	-	-	-	2,356.62	2,356.62
8. Amortizasiya çıxılmaqla əsas vəsaitlər (bank işində istifadə olunmayan əsas vəsaitlər daxil olmaqla)	-	-	-	-	5,440.41	5,440.41
9. Digər aktivlər	9,122.35	-	-	-	2,650.21	11,772.56
10. (çık) Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlar	-	-	-	-	214.49	214.49
11. Cəmi aktivlər	47,569.17	59,889.44	12,203.91	66,455.48	47,390.47	233,508.47

ÖDƏNİŞ MÜDDƏTLƏRİNİN BÖLGÜSÜ CƏDVƏLİ (davamı)

(min AZN)

B. Öhdəliklər və kapital	Ödəniş müddətinin başlanmasına qalmış günlər					Cəmi
	0-30	31-90	91-180	181-365	365-dən çox	
1	2	3	4	5	6	7
1. Bankların və digər maliyyə müəssisələrinin depozitləri istisna olmaqla, aşağıdakılar daxil olmaqla müştərilərin depozitləri	41,091.41	1,788.02	2,970.25	14,231.35	18,745.07	78,826.10
a) tələbli depozitlər (fiziki və hüquqi şəxslərin)	39,760.00	-	-	-	-	39,760.00
b) qaytarılma vaxtı bitməmiş müddətli depozitlər (fiziki və hüquqi şəxslərin)	1,331.41	1,788.02	2,970.25	14,231.35	18,745.07	39,066.11
c) qaytarılma müddəti bitmiş müddətli depozitlər (fiziki və hüquqi şəxslərin)	-	-	-	-	-	-
2. "Loro" hesabları (bankların müxbir hesabları)	4.66	-	-	-	-	4.66
3. Bankların və digər maliyyə müəssisələrinin depozitləri	700.00	300.00	2,196.13	3,498.00	9,970.80	16,664.92
4. Digər passivlər	3,582.15	-	-	-	1,989.79	5,571.94
5. Kapital	-	-	-	-	127,713.20	127,713.20
6. Banklardan alınmış kreditlər (7 gündən artıq müddətli olanlar)	3,000.00	-	-	-	-	3,000.00
7. Beynəlxalq təşkilatlar daxil olmaqla, digər maliyyə müəssisələrindən alınmış kreditlər	1,727.65					1,727.65
8. Cəmi passivlər (öhdəliklər üstəgəl kapital)	50,105.87	2,088.02	5,166.38	17,729.35	158,418.86	233,508.47
9. Hər bir dövr üçün maliyyə aktivlərinin (passivlərinin) xalis məbləği	(2,536.70)	57,801.43	7,037.53	48,726.13	(111,028.39)	-

ÖDƏNİŞ MÜDDƏTLƏRİNİN BÖLGÜSÜ CƏDVƏLİ (davamı)

(min AZN)

C. Balansarxası öhdəliklər	Ödəniş müddətinin başlanmasına qalmış günlər					Cəmi
	0-30	31-90	91-180	181-365	365-dən artıq	
1	2	3	4	5	6	7
1. Təminatlar və bu qəbildən olan öhdəliklər, cəmi	1,022.52	-	-	52,097.80	78.45	53,198.77
2. Qiymətli kağızların və xarici valyuta-tanın alınması üzrə öhdəliklər istisna olmaqla, aktivlərin əldə edilməsi üzrə öhdəliklər daxil olmaqla, kredit alətləri, cəmi	23,334.75	-	-	-	-	23,334.75
3. Akkreditivlər, cəmi	80.99	-	-	-	-	80.99
4. Forvard və fyuçers müqavilələri və bu qəbildən olan sair öhdəliklər, cəmi	-	-	-	-	-	-
5. Digər balansarxası öhdəliklər					100,000.00	100,000.00
6. Cəmi balansarxası öhdəliklər	24,438.27	-	-	52,097.80	100,078.45	176,614.52
7. Hər dövr üçün maliyyə aktivlərinin (passivlərinin) xalis məbləği.	(26,974.96)	57,801.43	7,037.53	(3,371.67)	(211,106.84)	(176,614.52)
7.1.(Çık) Blokləşdirilmiş hesablar,cəmi	3,660.07	-	-	-	-	3,660.07
7.1.1.Norma daxilində AMB-da olan ehti-yat hesabları	-	-	-	-	-	-
7.1.2.Müxbir hesablar	-	-	-	-	-	-
7.2. (Çık) Girov qoyulmuş qiymətli kağızlar	-	-	-	-	-	-
8.Kumuləyativ məcəmu	(30,635.03)	57,801.43	7,037.53	(3,371.67)	(211,106.84)	(180,274.58)
9. Hesabat dövrünün son ayına likvid aktivlərin orta gündəlik qalıqları	60,271.38	-	-	-	-	60,271.38
10. Hesabat dövrünün son ayına öhdəlik-lərin orta gündəlik qalıqları	89,054.26	-	-	-	-	89,054.26
11. Ani likvidlik əmsalı	67.68	-	-	-	-	67.68

31.12.2013 TARİXİNƏ KREDİT PORTFELİ (banklara verilmiş kreditlərdən başqa)

(min AZN)

Verilmiş kreditlərin həcmi	Cəmi	Xarici valyutada (2-ci sütundan)
1	2	3
1. Overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlərin və lizinqlərin məbləği, <i>cəmi</i> :	177,659.15	5,909.93
1.1 Dövlət müəssisələrinə (50%+1 səs hüququ verən səhm), <i>cəmi</i>	22,395.06	-
a) neft sənayesi müəssisələri	-	-
b) energetika və təbii ehtiyatlar	22,350.00	-
c) a) və b) sətirləri istisna olmaqla, sənayenin digər sahələri	-	-
d) digərləri	45.06	-
1.2 Özəl müəssisələrə və birgə müəssisələrə, <i>cəmi</i>	78,264.52	407.94
b) energetika və təbii ehtiyatlar	-	-
c) b) sətiri istisna olmaqla, sənayenin digər sahələri	77,141.57	-
d) ticarət və xidmət sahəsi	351.97	-
e) kənd təsərrüfatı	770.98	407.94
f) digərləri	-	-
1.3 Şəxsi və ailə məqsədləri üçün fiziki şəxslərə verilən kreditlər	52,740.96	3,202.69
1.4 İpoteka kreditləri (daşınmaz əmlakın alınması və ya tikilməsi üçün və bu əmlakın girov qoyulması ilə verilənlər), <i>cəmi</i>	3,226.63	-
c) fiziki şəxslərə (borcalanlar krediti yaşayış məqsədləri, satış və ya icarəyə vermək üçün daşınmaz əmlak tikintisi və ya əldə edilməsi üçün alırlar)	3,226.63	-
1.5 Daşınmaz əmlakın tikintisi və ya əldə edilməsi üçün və bu əmlakla tə'min olunmamış kreditlər, <i>cəmi</i>	-	-
1.6 Digər kreditlər	21,031.97	2,299.29
1.7 Maliyyə lizinqi	-	-

31.12.2013 TARİXİNƏ REGIONLAR ÜZRƏ KREDİT QOYULUŞLARI VƏ ONLAR ÜZRƏ FAİZ DƏRƏCƏLƏRİ

min. manat

Sıra №-si	Regionların adı	Kredit qoyuluşu - cəmi						o cümlədən:								Cəmi kredit qoyuluşları ndan vaxtı keçmiş
		Cəmi məbləğ	orta % dərəcəsi	ondan				Qısamüddətli kreditlər				Uzunmüddətli kreditlər				
				milli valyutada		sərbəst döənərli valyutada (SDV)		milli valyutada		sərbəst döənərli valyutada (SDV)		milli valyutada		sərbəst döənərli valyutada (SDV)		
				məbləğ	orta % dərəcəsi	məbləğ	orta % dərəcəsi	məbləğ	orta % dərəcəsi	məbləğ	orta % dərəcəsi	məbləğ	orta % dərəcəsi	məbləğ	orta % dərəcəsi	
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	
Cəmi:		177,659.0	18.70	171,749.1	18.69	5,909.9	18.97	98,174.9	17.64	214.5	19.22	73,574.2	20.09	5,695.4	18.96	775.4
o cümlədən şəhər və rayonlar üzrə:																
1	Abşeron	956.80	19.74	940.40	19.76	16.40	18.73	106.5	22.70	0.0	0.00	833.9	19.38	16.4	18.73	1.8
2	Ağcabədi	278.60	21.21	278.60	21.21	0.00	0.00	10.8	22.41	0.0	0.00	267.8	21.16	0.0	0.00	0.0
3	Ağdam	88.40	22.72	88.40	22.72	0.00	0.00	26.5	20.74	0.0	0.00	61.9	23.57	0.0	0.00	0.0
4	Ağstafa	138.40	21.11	129.30	20.91	9.10	24.06	24.6	21.83	0.0	0.00	104.7	20.69	9.1	24.06	0.1
5	Ağsu	32.00	20.52	32.00	20.52	0.00	0.00	6.4	19.95	0.0	0.00	25.6	20.66	0.0	0.00	0.0
6	Astara	4.10	20.13	4.10	20.13	0.00	0.00	1.9	19.82	0.0	0.00	2.2	20.40	0.0	0.00	0.0
7	Bakı	95949.70	18.37	90653.20	18.33	5296.50	18.98	47415.5	18.35	197.6	19.42	43237.7	18.31	5098.9	18.96	709.3
8	Balakən	1.00	19.33	1.00	19.33	0.00	0.00	0.0	0.00	0.0	0.00	1.0	19.33	0.0	0.00	0.0
9	Bardə	884.30	21.22	884.30	21.22	0.00	0.00	68.8	26.02	0.0	0.00	815.5	20.82	0.0	0.00	0.1
10	Beyləqan	33.90	22.60	33.90	22.60	0.00	0.00	4.7	24.81	0.0	0.00	29.2	22.24	0.0	0.00	0.0
11	Biləsuvar	270.80	19.56	192.30	19.38	78.50	19.99	6.1	23.03	0.0	0.00	186.2	19.26	78.5	19.99	0.1
12	Daşkəsən	48.80	23.10	48.80	23.10	0.00	0.00	12.3	25.63	0.0	0.00	36.5	22.25	0.0	0.00	0.2
13	Füzuli	56.20	23.95	56.20	23.95	0.00	0.00	4.5	20.91	0.0	0.00	51.7	24.21	0.0	0.00	1.1
14	Qəbələ	86.00	21.56	86.00	21.56	0.00	0.00	5.7	19.94	0.0	0.00	80.3	21.67	0.0	0.00	0.0
15	Gədəbəy	184.70	21.17	184.70	21.17	0.00	0.00	20.1	24.42	0.0	0.00	164.6	20.77	0.0	0.00	0.1
16	Qax	2.40	26.16	2.40	26.16	0.00	0.00	2.4	26.16	0.0	0.00	0.0	0.00	0.0	0.00	0.0
17	Gəncə	8578.40	20.93	8551.30	20.92	27.10	23.71	3957.9	18.15	1.0	16.36	4593.4	23.30	26.1	23.99	4.0
18	Qazax	46.30	20.27	46.30	20.27	0.00	0.00	19.6	20.61	0.0	0.00	26.7	20.02	0.0	0.00	0.0
19	Qobustan	122.90	24.63	122.90	24.63	0.00	0.00	26.7	25.65	0.0	0.00	96.2	24.35	0.0	0.00	0.0
20	Goranboy	190.50	23.76	181.50	23.75	9.00	24.00	44.3	22.78	0.0	0.00	137.2	24.06	9.0	24.00	0.1
21	Göyçay	34.20	21.05	34.20	21.05	0.00	0.00	6.6	20.00	0.0	0.00	27.6	21.30	0.0	0.00	0.0
22	Xanlar	280.20	23.08	280.20	23.08	0.00	0.00	34.2	23.67	0.0	0.00	246.0	23.00	0.0	0.00	0.0
23	Quba	50.80	24.01	49.30	24.22	1.50	16.97	8.5	24.79	1.5	16.97	40.8	24.10	0.0	0.00	0.1
24	Qubadlı	3.80	21.41	3.80	21.41	0.00	0.00	0.4	31.14	0.0	0.00	3.4	20.26	0.0	0.00	0.0
25	Qusar	1531.20	23.18	1531.20	23.18	0.00	0.00	176.8	24.09	0.0	0.00	1354.4	23.06	0.0	0.00	3.4
26	Hacıqabul	856.20	24.27	856.20	24.27	0.00	0.00	125.1	24.68	0.0	0.00	731.1	24.20	0.0	0.00	0.1
27	İmişli	48.50	21.53	48.50	21.53	0.00	0.00	8.0	20.79	0.0	0.00	40.5	21.68	0.0	0.00	0.0
28	İsmayilli	18.10	21.06	18.10	21.06	0.00	0.00	3.3	19.84	0.0	0.00	14.8	21.33	0.0	0.00	0.0
29	Cəbrayıl	9.10	20.82	9.10	20.82	0.00	0.00	1.6	20.59	0.0	0.00	7.5	20.87	0.0	0.00	0.0
30	Cəlilabad	13.00	22.82	13.00	22.82	0.00	0.00	3.1	19.86	0.0	0.00	9.9	23.75	0.0	0.00	0.0
31	Kəlbəcər	26.30	24.13	26.30	24.13	0.00	0.00	1.4	21.26	0.0	0.00	24.9	24.29	0.0	0.00	0.0
32	Xaçmaz	3336.90	21.82	3336.90	21.82	0.00	0.00	1893.5	19.25	0.0	0.00	1443.4	25.18	0.0	0.00	1.6
33	Xızı	35.00	21.40	35.00	21.40	0.00	0.00	4.3	25.63	0.0	0.00	30.7	20.81	0.0	0.00	0.0
34	Xocalı	0.80	28.00	0.80	28.00	0.00	0.00	0.8	28.00	0.0	0.00	0.0	0.00	0.0	0.00	0.0
35	Kürdəmir	43.90	22.42	43.90	22.42	0.00	0.00	5.6	23.48	0.0	0.00	38.3	22.27	0.0	0.00	0.0
36	Laçın	13.10	24.31	13.10	24.31	0.00	0.00	2.4	26.00	0.0	0.00	10.7	23.93	0.0	0.00	0.0
37	Lənkəran	64.70	22.06	64.70	22.06	0.00	0.00	7.5	25.17	0.0	0.00	57.2	21.65	0.0	0.00	0.0
38	Lerik	11.40	26.16	11.40	26.16	0.00	0.00	7.0	27.88	0.0	0.00	4.4	23.42	0.0	0.00	0.0
39	Masallı	26.30	23.93	26.30	23.93	0.00	0.00	4.2	21.55	0.0	0.00	22.1	24.38	0.0	0.00	0.0
40	Mingəçevir	7974.00	19.28	7946.30	19.29	27.70	16.94	4912.4	17.63	13.3	16.46	3033.9	21.98	14.4	17.38	7.2
41	Naftalan	3.60	22.73	3.60	22.73	0.00	0.00	0.0	0.00	0.0	0.00	3.6	22.73	0.0	0.00	0.0
42	Naxçıvan	93.90	23.40	93.90	23.40	0.00	0.00	11.7	25.52	0.0	0.00	82.2	23.10	0.0	0.00	0.1
43	Neftçala	117.90	21.41	117.90	21.41	0.00	0.00	9.3	20.77	0.0	0.00	108.6	21.47	0.0	0.00	0.0
44	Oğuz	16.90	22.56	16.90	22.56	0.00	0.00	1.0	25.97	0.0	0.00	15.9	22.35	0.0	0.00	0.0
45	Digər	4.30	19.84	4.30	19.84	0.00	0.00	0.9	20.24	0.0	0.00	3.4	19.73	0.0	0.00	0.0
46	Saatlı	38.50	23.87	38.50	23.87	0.00	0.00	3.1	19.96	0.0	0.00	35.4	24.21	0.0	0.00	0.0
47	Sabirabad	890.00	24.39	890.00	24.39	0.00	0.00	66.6	24.82	0.0	0.00	823.4	24.35	0.0	0.00	0.5
48	Salyan	1626.10	23.60	1626.10	23.60	0.00	0.00	129.4	21.49	0.0	0.00	1496.7	23.78	0.0	0.00	1.8
49	Samux	200.10	25.12	200.10	25.12	0.00	0.00	37.9	25.53	0.0	0.00	162.2	25.02	0.0	0.00	0.1
50	Dovəçi	67.10	23.85	67.10	23.85	0.00	0.00	15.7	26.52	0.0	0.00	51.4	23.04	0.0	0.00	0.0
51	Şamaxı	11.10	25.79	11.10	25.79	0.00	0.00	1.7	28.06	0.0	0.00	9.4	25.38	0.0	0.00	0.0
52	Şəki	109.00	22.02	109.00	22.02	0.00	0.00	13.3	21.06	0.0	0.00	95.7	22.15	0.0	0.00	0.0
53	Şəmkir	552.10	22.52	552.10	22.52	0.00	0.00	91.4	21.60	0.0	0.00	460.7	22.70	0.0	0.00	0.3
54	Əli-Bayramlı	11890.10	21.07	11841.10	21.06	49.00	23.99	5594.7	17.69	0.0	0.00	6246.4	24.07	49.0	23.99	14.4
55	Şuşa	2.60	28.08	2.60	28.08	0.00	0.00	0.0	0.00	0.0	0.00	2.6	28.08	0.0	0.00	0.0
56	Siyəzən	82.10	20.84	82.10	20.84	0.00	0.00	14.3	21.32	0.0	0.00	67.8	20.74	0.0	0.00	0.0
57	Sumqayıt	38789.70	16.77	38404.20	16.76	385.50	17.47	33133.1	16.26	1.1	23.50	5271.1	19.92	384.4	17.45	27.3
58	Tartar	36.70	21.11	36.70	21.11	0.00	0.00	3.6	22.08	0.0	0.00	33.1	21.01	0.0	0.00	0.3
59	Tovuz	236.30	20.85	226.70	20.72	9.60	23.91	24.7	19.99	0.0	0.00	202.0	20.81	9.6	23.91	0.2
60	Ucar	20.60	20.07	20.60	20.07	0.00	0.00	8.5	20.62	0.0	0.00	12.1	19.69	0.0	0.00	0.0
61	Yardımlı	13.00	22.15	13.00	22.15	0.00	0.00	5.2	25.49	0.0	0.00	7.8	19.93	0.0	0.00	0.0
62	Yevlax	513.40	25.04	513.40	25.04	0.00	0.00	32.6	24.79	0.0	0.00	480.8	25.06	0.0	0.00	1.1
63	Zaqatala	6.10	22.33	6.10	22.33	0.00	0.00	1.6	22.93	0.0	0.00	4.5	22.11	0.0	0.00	0.0
64	Zəngilan	5.7	21.41737	5.7	21.41737	0	0	2.2	23.72	0	0	3.5	19.97	0	0	0
65	Zərdab	0.4	20.67	0.4	20.67	0	0	0.4	20.67	0	0	0	0	0	0	0

31.12.2013 TARİXİNƏ VAXTI KEÇMİŞ KREDİTLƏRİN TƏHLİLİ

(min AZN)

Aktivlərin maddələri	Ümumi borc				Əsas məbləğ üzrə borc						Faizləri hesablanmayan statuslu kreditlər (6,7, 8, 9 və10-cu sütunlardan)	Uzadılmış kredit (5-ci sütun-dan)
	Cəmi (sütun 2 üstəgəl sütun 4)	Hesabat tarixinə kreditlər üzrə əsas borclar	O cümlədən əsas məbləğ üzrə vaxtı keçmiş borclar	Faizlər üzrə borclar	Cari	Vaxtı keçmiş günlər						
						1-29 gün	30-89 gün	90-179 gün	180 gün-365gün	1 il və artıq		
1	2	3	4	5	6	7	8	9	10	11	12	
1. Banklararası depozitlər və kreditlər də daxil olmaqla, banklararası tələblər, cəmi	6,966.19	6,964.91	-	1.27	6,964.91	-	-	-	-	-	-	-
a) Azərbaycanda	5,171.92	5,170.65	-	1.27	5,170.65	-	-	-	-	-	-	-
2. Overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlər və lizinqlər, cəmi	181,152.63	177,659.15	2,356.62	3,493.48	173,288.25	2,014.28	228.41	135.02	1,922.81	70.38	2,191.51	68,717.90
b) Energetika və təbii ehtiyatlar	22,387.49	22,350.00	-	37.49	22,350.00	-	-	-	-	-	-	22,350.00
c) b) səthi istisna olmaqla, sənayenin digər sahələri	79,845.45	77,141.57	1,774.57	2,703.88	75,367.00	-	-	-	1,774.57	-	1,774.57	46,167.00
d) Ticarət və xidmət sahəsi	354.31	351.97	-	2.34	351.97	-	-	-	-	-	-	-
e) Kənd təsərrüfatı	776.35	770.98	-	5.37	496.96	274.02	-	-	-	-	-	-
f) Daşınmaz əmlakın tikintisi və əldə edilməsi	3,241.91	3,226.63	-	15.28	3,226.63	-	-	-	-	-	-	-
h) Fiziki şəxslər	53,305.71	52,740.96	418.20	564.76	51,171.21	1,151.55	190.98	135.02	28.69	63.51	290.52	77.28
i) Digərləri	21,241.40	21,077.03	163.85	164.37	20,324.47	588.71	37.43	-	119.55	6.87	126.42	123.62
3. Digər aktivlər	1,027.67	-	-	1,027.67	-	-	-	-	-	-	-	-

31.12.2013 TARİXİNƏ İQTİSADI NORMATİVLƏRƏ RİAYƏT EDİLMƏSİ

(min AZN)

Normativin adı və təsviri	Normativin maks/min həddi	Faktiki qalıq (hesabat tarixinə)
1	2	3
1. Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə risklərin maksimum həddi	XXX	XXX
a) təminatın bazar dəyəri kredit tələbinin 150%-dən az olmadığı halda (%)	maks. 20%	2.4
b) təminatın bazar dəyəri kredit tələbinin 150%-dən az olduğu halda (%)	maks. 7%	118.2
2. Bankın iri kreditlərinin bankın öz vəsaitlərinə nisbəti	maks. 8 dəfə	1.4
3. Banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləği (cəmi) (%)	maks. 20%	124.7
a) onlar hüquqi şəxs olduqda (birinə) (%)	maks. 10%	82.2
b) onlar fiziki şəxs olduqda (birinə) (%)	maks. 3%	0.3
4. Digər hüquqi şəxslərin paylarının (səhmlərinin) əldə olunması üçün qoyulmuş məhdudiyyətlər	XXX	XXX
a) bir hüquqi şəxsin kapitalında iştirakın bankın öz vəsaitinə nisbəti (%)	maks. 10%	-
b) digər hüquqi şəxslərin kapitalında məcmu iştirakın bankın öz vəsaitinə nisbəti (%)	maks. 40%	-
5. Ani likvidlik əmsalı (%)	min. 30%	67.7
6. I dərəcəli kapitalın adekvatlıq əmsalı (%)	min. 6%	40.4
7. Məcmu kapitalın adekvatlıq əmsalı (%)	min. 12%	45.4
8. Tutulmalardan sonra I dərəcəli kapitalın yekun balans aktivlərinə nisbəti (leverage) (%)	min. 8%	35.4
9. Minimum səhmdar kapital tələbi (min. AZN)	10000	112,325.7
10. Minimum məcmu kapital tələbi (min. AZN)	10000	123,200.5

İQTİSADI NORMATİVLƏRƏ RİAYƏT EDİLMƏSİ

(min AZN)

1	2
a) təminatın bazar dəyəri kredit tələbinin 150%-dən az olmadığı halda	2,992.00
b) təminatın bazar dəyəri kredit tələbinin 150%-dən az olduğu halda	145,598.77
2. Bankın iri kreditlərinin cəmi	167,948.77
3. Banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləği (cəmi)	153,666.17
a) onlar hüquqi şəxs olduqda (birinə)	101,282.41
b) onlar fiziki şəxs olduqda (birinə)	308.21

31.12.2013 TARİXİNƏ KREDİT PORTFELİNİN RİSK DƏRƏCƏSİ ÜZRƏ BÖLGÜSÜ CƏDVƏLİ

31-12-2013 tarixinə Kredit Portfeli		Hesabat tarixinə kreditlər üzrə əsas borclar	Risk dərəcəsi üzrə bölgü											
			0%	Portfeldə payı	2%	Portfeldə payı	10%	Portfeldə payı	30%	Portfeldə payı	60%	Portfeldə payı	100%	Portfeldə payı
1		2	3		4		5		6		7		8	
Müştərilər üzrə bölgü														
Müştərilərə verilən kreditlər və lizinqlər, cəmi	A	177,659	1,455	0.82%	173,621	97.73%	2,138	1.20%	255	0.14%	131	0.07%	59	0.03%
Dövlət	A2	22,395	-	-	22,395	12.61%	-	-	-	-	-	-	-	-
Özəl hüquqi şəxs	A3	78,265	-	-	76,490	43.05%	1,775	1.00%	-	-	-	-	-	-
Sahibkarlıq fəal. məşğul olan şəxs	A4	21,032	-	-	20,807	11.71%	99	0.06%	-	-	120	0.07%	7	0.004%
Fiziki şəxslər	A5	55,968	1,455	0.82%	53,929	30.36%	264	0.15%	255	0.14%	12	0.01%	52	0.03%

31.12.2013 TARİXİNƏ KREDİT PORTFELİNİN GECİMƏSİ (STRUKTURU)

31-12-2013 tarixinə Kredit Portfeli		Ümumi borc		Əsas məbləğ üzrə borc											
		Hesabat tarixinə kreditlər üzrə əsas borclar	0 cümlədən əsas məbləğ üzrə vaxtı keçmiş borclar	Cari	Portfeldə payı	Vaxtı keçmiş günlər və portfeldə pay									
						1-29 gün	Portfeldə payı	30-89 gün	Portfeldə payı	90-179 gün	Portfeldə payı	180 gün-364 (365) gün	Portfeldə payı	1 il və artıq	Portfeldə payı
1		2	3	4		5		6		7		7		8	
Müştərilər üzrə bölgü															
Müştərilərə verilən kreditlər və lizinqlər, cəmi	A	177,659	2,357	173,288	97.5%	2,014	1.1%	228	0.13%	135	0.08%	1,923	1.08%	70	0.04%
Dövlət	A2	22,395	-	22,395	12.6%	-	-	-	-	-	-	-	-	-	-
Özəl hüquqi şəxs	A3	78,265	1,775	76,216	42.9%	274	0.15%	-	-	-	-	1,775	1.00%	-	-
Sahibkarlıq fəal. məşğul olan şəxs	A4	21,032	164	20,279	11.4%	589	0.33%	37	0.02%	-	-	120	0.07%	7	0.004%
Fiziki şəxslər	A5	55,968	418	54,398	30.6%	1,152	0.65%	191	0.11%	135	0.08%	29	0.02%	64	0.04%

01.jan.2013 - 31.dec.2013 Tarix aralığına Pul Axını Haqqında Hesabat

	AZN
Əməliyyat fəaliyyətindən pul axını	15,639
Faiz gəlirləri	24,222
Faiz xərcləri	(3,980)
Dilinq əməliyyatlarından gəlir (zərər)	4,272
Alınmış (ödənilmiş) komisiyon haqlar	2,658
Əmək haqqı və müavinətlər	(6,929)
İnzibati xərclər	(4,603)
Əməliyyat aktivlərində azalma (artım)	(69,526)
Digər banklara qarşı tələblər	3,254
Müştərilərə verilmiş kreditlər	(72,567)
Digər aktivlər	(213)
Əməliyyat öhdəliklərində artım (azalma)	(45,080)
AMB-nin və kredit təşkilatlarının tələbləri	-
Müştərilərin tələbləri	(67,952)
Müştərilərdən cəlb olunmuş depozitlər	22,684
Digər öhdəliklər	188
Mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyətindən gələn xalis pul axını	(98,967)
Ödənilmiş mənfəət vergisi	(2,759)
Əməliyyat fəaliyyətindən xalis pul axını	(101,726)

Satılmış (Alınmış) xalis qiymətli kağızlar	-
Satılmış (Alınmış) əsas vəsaitlər	(4,735)
Satılmış (Alınmış) qeyri-maddi aktivlər	(1,910)
İnvestisiya fəaliyyətindən xalis pul axını	(6,645)

Maliyyə fəaliyyətindən pul axını	-
Ödənilmiş dividendlər	-
Məcmu kapitalında dəyişikliklər	14,303
Maliyyə fəaliyyətindən xalis pul axını	14,303

Nəgd pul və nəgd pul ekvivalentlərində artım (azalma)	(94,068)
Dövrün əvvəlində nəgd pul və nəgd pul ekvivalentləri	130,246
Məzənnə fərqindən gəlir/zərər	(77)
Dövrün sonunda nəgd pul və nəgd pul ekvivalentləri	36,101